

# Mən sənə sözümü dedim, ay ölüm...

Bu, bir həqiqətdir ki, söz adamları özlərini sözdə tapdıqları kimi, elə söz ilə də bəlşürərlər. Yeni hamidan gizlətdiklərini və yaxud da hamiya demək istədiklərini sözün vasitəsi ilə ister yazılı, ister şifahi şəkildə bəyan edirlər. Bu mənada söz həmişə yaşıyır, həmişə dipdiri olur. Deməli, sözün əbədiyyaşarlığı da burdan qaynaqlanır!..

Yaşadığım bu illər ərzində ən çox təmasda olduğum söz adamlarıdı. Kimi ilə üz-üzə, kimi ilə də söz-sözə görüşüb hal-xoş edirəm, dərdləşirəm.

Bəzən həmin sözlərin axarında özümü unuduram, bəzən də elə sözler olur ki, ona tərəf baxmaq belə isəmirməm.

Cüntki o sözü işlədən, o sözle fikri ni ifadə edən adam sözü elə bir formaya, elə bir hala salır ki, ondan söz əsər-əlaməti qalmır. Çeynənib, tapdalanıb, şil-sıkıst olub. Ona görə də heç nəyə yaramır. Əksinə, oxuyanda, dinləyəndə ( adam ən yaxşı halda - Ə. M.) sebrini dişi ilə sıxıb keçib gedir, ya da yazılışı mümkün olmayan nəyisə diline getirir

Azərbaycanda hələ Sovet dönenindən öz qələmi ilə oxucu diqqətini çəkən istedadlı adamların sırasında onun da adı olub. Əyalətdə yaşasa da, yazıları ilə, ister publisist, isterse də bədii yazıları ilə sanki cəmiyyətə bir təzə söz mesajı verib. Xatırladıb ki, onun da ürəyin də özəl fikirərin

və bir də həyata baxışının söz çələngi var. Bu söz çələngini görmək, duymaq, etrindən ləzzət almaq üçün arada imkan tapıb onu da dinləmək xoş olar. Bax, elə bu istək ilə də yazıb! Yazdığını da sonra bir neçə kitabda oxucu qarşısına çıxarıb.

Amma heç vaxt özünü iddialı, şair kimi, yazıçı kimi "ortaya atıb" narahatlıq yaratmayıb. İcdən gelən səmi-miyətələ demək olar ki, Ramiz İsmayıllı qulpundan yapışlığı işin ustası olmaq ilə də yanaşı yazdığı sözün yückenü daşıyan ziyalı kimi davranışın həmişə. Ona görə də sözü də, elə özü də el dilində desək, urvatlı, ləyaqətli olubdu.

Tez-tez zəngləşirik, hal-xoş edirik, özümüzdən, ailəmizdən danişırıq, qayğılarımızı, bəzən də yaradıcı fikirlərimizi bəlşürük. Hər sözümüzün sonunda da bir-birimizə görüş vəd edib yənə başımızı qatırıq, ağrılara və qayğırlarla.

Bir neçə gün önce yənə zəngləşdik, daha doğrusu, Ramiz müəllim zəng vurmusdu.

Həmişəki qaydada söhbətləşdik, sağollaşdıq. Amma mənim yaddaşımı hardasa onun bir misrası ilişib qalmışdı.

Ona görə də kitab rəfimə üz tutub həmin misranı vərəqləyib tapdım. Ramiz müəllimin 2010-cu ildə yazdığı "Ölüm" şeirindən idi o misra. Bil-mirəm, yaşımla, yoxsa əhval-ruhiy-



yəm ilə bağlı idi bu şeirin "Mən sənə sözümü dedim, ay ölüm" misrasının yaddaşında ilişib qalması. Amma hər nə idisə, tutmuşdu məni bu misra. Ona görə də təkrar oxudum həmin şeiri.

Ramiz İsmayıllı yazıb ki:

*Nifrat eləmirəm mən sənə ölüm,  
Əzrayıla rəğbət bəsləməsəm də.  
Ölmək istəmirəm, kim istəyir ki  
Amma ölcəcəyəm, istəməsəm də.*

*Ölmək istəmirəm yay günlərində,  
İstdən təntiyər, yanar adamlar.  
Ölmək istəmirəm qarda, boranda,  
Soyuqdan, şaxtadan donar adamlar.*

*Ölmək istəmirəm bahar gələndə,  
Torpaq yuxusundan oyanan zaman.  
Bülbül cəh-cəh vurub çaylar daşanda,  
Çəmənlər al rəngə boyanan zaman.*

*Peyzad ölümə dəyərmi, söylə?  
Vəri, bərəkəti bol olan vaxtı.  
Mən sənə sözümü dedim ay ölüm,  
Nə vaxt gələcəksən, özüm bax da!*

Bəli, bu misralar əslində hər kəsin düşündüyü, hər kəsin içindən keçirdiyi duyğuların Ramiz İsmayıllı sözüyle ifadə olunması.

Ramiz İsmayıllı qələmə ilə yazılmışdı. Çünkü fərd olaraq hər birimiz ölümə bağlı mütələq nələrisə düşüñür.

Amma toplum halında, cəm şəklinde bunu bir şeirdə oxucuya çatdırmaq indiki anda Ramiz İsmayıllı ciyinə götürdüyü yüksüdü. Yəni o, bizim fərd olaraq ayrı-ayrı detallarının işarələdiyimiz ölümü özünün baxış bütöv bir rəsm kimi çəkib qoyub ortaya. Və deyir ki, mən sənə sözümü dedim ay ölüm!...

Bəli, Ramiz İsmayıllı sözünü deyib. İndi babalı ölümün boynundadı. Heç kimin qaçıb qurtula bilməyəcəyi ölümün boynundadı. Biz oxucular isə öz-özülüyümüzdə Ramiz İsmayılla qoşulub deyə bilərik. Biz sənə nə deyərik, ay ölüm!

**Əbülfət Mədətoğlu**